

## HƏFTƏLİK BÜLLETEN №16<sup>1</sup>

### Azərbaycanda COVID-19

#### 12-18 Oktyabr 2020 üzrə mühüm faktlar və qərarlar

### 1. COVID-19: ölkə üzrə statistika

**18 oktyabr 2020-ci il:** Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata<sup>2</sup> əsasən həmin gün 647 nəfər yeni növ koronavirus infeksiyasına yoluxmuş, 3 nəfər vəfat etmişdir. Beləliklə, pandemiyanın başlanğıcından bu günədək COVID-19 xəstəliyinə yoluxanların ümumi sayı 44964 nəfərə çatmış, bunlardan 40037 nəfəri sağalmış, 596 nəfəri vəfat etmişdir. Hal-hazırda, 4301 aktiv xəstə mövcuddur. İndiyədək yoluxmanın müəyyən edilməsi məqsədilə keçirilmiş ümumi testlərin sayı 1228024 təşkil edir.

### 2. Mühüm qərarlar

**16 oktyabr 2020-ci il:** Nazirlər Kabineti qərara alır<sup>3</sup>:

Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək, məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətillər (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilir. Məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.

**16 oktyabr 2020-ci il:** Bakı Metropolitenində sənişindəşimə fəaliyyətinin dayandırılır<sup>4</sup>.

**14 oktyabr 2020-ci il:** Nazirlər Kabinetinin qərarına<sup>5</sup> əsasən Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək, 24 oktyabr saat 00:00-dan 26 oktyabr saat 06:00-dək və 31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılır.

### 3. Sahibkarların diqqətinə

**15 oktyabr 2020-ci il:** Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinə azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər<sup>6,7</sup>

<sup>1</sup> Bülleten USAID tərəfindən dəstəklənən "Kiçik Sahibkarlığın İnkişafına Dəstək Layihəsi" çərçivəsində hazırlanır.

<sup>2</sup> [https://koronavirusinfo.az/files/3/tab\\_18.10.2020.pdf](https://koronavirusinfo.az/files/3/tab_18.10.2020.pdf)

<sup>3</sup> <https://nk.gov.az/az/document/4850/>

<sup>4</sup> <https://nk.gov.az/az/document/4849/>

<sup>5</sup> <https://nk.gov.az/az/document/4839/>

<sup>6</sup> <https://nk.gov.az/az/document/4844/>

<sup>7</sup> <https://fed.az/az/biznes/koronavirusa-gore-erzaq-techizatcilarina-kredit-faizlerine-gore-verilen-subsidiyanin-muddeti-artirilib-90644>

Ərzaq təchizatçılarına kredit faizlərinə görə verilən subsidiyanın müddəti 6 aydan 12 aya uzadılıb və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsi 10 faizdən 15 faizə qədər artırılıb.

İnsan həyat və sağlamlığı üzrə zəruri ehtiyacların təmin edilməsi üçün ərzaq ehtiyatlarının yaradılması məqsədilə istisna hal kimi zəruri ərzaq təchizatçılarına kredit təşkilatları tərəfindən verilən kreditlər (və ya kredit xətləri) üzrə ilk 6 ay üçün hesablanan faizlərə subsidiya verilməsi və faiz subsidiyası kreditin faiz dərəcəsinin 10 faizi miqdarında, faiz dərəcəsi 10 faizdən aşağı olarsa, faiz subsidiyası kreditin faiz dərəcəsi həcmində verilməsi nəzərdə tutulub.

Nazirlər Kabineti qeyd olunan məsələnin əhəmiyyətini nəzərə alaraq, ölkədə ərzaq ehtiyatlarının yaradılmasının davam etdirilməsi məqsədilə zəruri ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin artırılması barədə müvafiq Qərar qəbul edib. Qəbul edilmiş bu Qərara əsasən ərzaq təchizatçılarına banklar tərəfindən verilmiş kreditlər üzrə hesablanan faizlərə görə verilən subsidiyanın müddətinin 6 aydan 12 aya uzadılması və ərzaqlıq buğda təchizatçılarına verilən faiz subsidiyası üzrə kreditin faiz dərəcəsinin 10 faizdən 15 faizə artırılması təmin ediləcək.

### **16 oktyabr 2020-ci il: Sahibkarlıq subyektlərində monitorinqlər<sup>8</sup>**

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

Ümumilikdə, 99 obyektə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalər Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

*Bakı, 19 oktyabr 2020*

---

<sup>8</sup> <https://www.economy.gov.az/article/sahibkarliq-subyektlерinde-monitorinqler08/31295>